

1. Milli təhlükəsizliyin əsas obyektı və subyektı hesab olunur:
 - A. Cəmiyyət
 - B. Dövlət
 - C. İnsan
 - D. Ordu
 - E. Bütün cavablar doğrudur

2. Milli təhlükəsizliyə dair əsas nəzəri məktəblər:
 - A. Realpolitika, Liberalpolitika, Vahid dünya
 - B. Realpolitika, Liberalpolitika, Demokratik dünya
 - C. Liberalpolitika, Postmodernizm, Neomarksizm
 - D. Realpolitika, Demokratik dünya, Vahid dünya
 - E. Neoklassizm, Neomarksizm, Demokratik dünya

3. Ekspansiyanın 7 qanununun müəllifi:
 - A. R.Çellen
 - B. F.Ratsel
 - C. K.Haushofer
 - D. H.Morgentau
 - E. X.Makinder

4. Geopolitika” terminini ilk dəfə elmi dövriyyəyə gətirib:
 - A. K.Haushofer
 - B. F.Ratsel
 - C. Ş.L.Monteskye
 - D. Jan Boden
 - E. R.Çellen

5. Müasir Realpolitika nəzəri məktəbinin yaradıcısı:
 - A. X.Makinder
 - B. H.Kissincer
 - C. Z.Bzejinski
 - D. H.Morgentau
 - E. F.Ratsel

6. Liberalpolitika məktəbi daha çox tanınır:

- A. H.Morgentaunun adı ilə
- B. K.Haushoferin adı ilə
- C. Cozef Nay və Robert Kohenin adı ilə
- D. F.Ratselin yaradıcılığı ilə
- E. Z.Bjezinskinin yaradıcılığı ilə

7. "Demokratik dünya" nəzəri məktəbinin ideya banisi hesab olunur:

- A. İ.Kant
- B. Hegel
- C. T.Hobbs
- D. Ş.L.Monteskye
- E. Aristotel

8. Realpolitika məktəbinin nümayəndələri istinad edirlər:

- A. Aristotələ
- B. Platona
- C. İ.Kanta
- D. Fukididə
- E. Polibiyə

9. Realpolitika məktəbinin nümayəndələri öz fikirlərində qədim dövrün hansı əsərinə istinad edirlər:

- A. Qanunların ruhu
- B. Hökmdar
- C. Peloponnes müharibələri
- D. Ekspansiyanın qanunları
- E. Heç birinə

10. İ.Kant hansı nəzəri məktəbin ideya banisi hesab olunur:

- A. Demokratik dünya
- B. Realpolitika
- C. Liberalpolitika
- D. Alman geopolitika məktəbi
- E. ABŞ geopolitika məktəbi

11. Milli bazanın qorunmasına aid olan tədbirlərə aiddir:

- A. Embarqo
- B. Sanksiya
- C. Boykot
- D. Kvota
- E. Sabotaj

12. Merkantilizmin mahiyyəti:

- A. İqtisadiyyatın liberallaşdırılması
- B. İqtisadiyyatın dövlətin siyasi maraqlarına tabe edilməsi
- C. İqtisadiyyatın siyasətdən təcrid olunması
- D. İqtisadiyyatda azad bazara keçilməsi
- E. Azad iqtisadi zonanın yaradılması

13. Maltusçuluq yarandı:

- A. Almaniya
- B. İtaliya
- C. İngiltərə
- D. ABŞ
- E. Kanada

14. Merkantilizm terminindən ilk istifadə etmişdir:

- A. Maltus
- B. Bleyk və Lippman
- C. Nay və Kohen
- D. Bleyk və Uolters
- E. Uolters və Nay

15. Merkantilizmə zidd olan cərəyanlara aiddir:

- A. Siyasi realism
- B. Dövlət-mərkəzçi yanaşma
- C. İqtisadi millətçilik
- D. Maltusçuluq
- E. İqtisadi liberalizm

16. Milli iqtisadi təhlükəsizliyə aid deyil:

- A. Dünya siyasəti və beynəlxalq əməkdaşlığın nəzərə alınması
- B. Açıqlıq və səmərəli proteksionizmin uzlaşdırılması
- C. İstifadəsi milli maraqlara sərf edən xarici amillərin xeyrinə imtiyazların legitim sayılması
- D. İqtisadi inkişafda iştirak edən tərəflərin qanuni maraqlarının mühafizəsi

E. **Avtarkiya**

17. Hansı geopolitiki “dənizin Klauzevitsi” adlandırırlar:

- A. Makinder
- B. **Mehen**
- C. Spaykmən
- D. Nay
- E. Hovsbaum

18. “Rimlənd” anlayışı hansı geopolitikə məxsusdur:

- A. **Spaykmən**
- B. Makinder
- C. Haushofer
- D. Çellen
- E. Hobsbaum

19. “Müharibə siyasətin zorakı yolla davamıdır” ifadəsi kimə məxsusdur:

- A. Makinder
- B. **Klauzevits**
- C. Spaykmən
- D. Haushofer
- E. Makiavelli

20. Makinderin fikrincə “Rimlənd”ə daxildir:

- A. **Skandinaviyadan Çin dənizindək ərazi**
- B. Ural dağlarından Rusiya ərazisi
- C. Avrasiyanın mərkəzi
- D. Alp dağlarından Himalaya qədər ərazi
- E. Atlantik və Sakit okean sahilboyu ərazisi

21. Hansı nəzəriyyəçi “Soyuq müharibə”ni ABŞ və SSRİ arasında “Böyük oyun” adlandırır:

- A. F.Fukiyama
- B. **İ.Vallersteyn**

- C. S.Hantinqton
- D. D.Trenin
- E. C.Nay

22. "Rimlənd" anlayışı ehtiva edir:

- A. Vatikan
- B. Katolik Avropası
- C. Mərkəzi Avropa
- D. Kənar ərazilər
- E. Ada əraziləri

23. "Dünyanın mərkəzinə nəzarət edən dünya adasına nəzarət edir,dünya adasına nəzarət edən dünyaya hökmranlıq edir" fikri hansı nəzəriyyəçiyə aiddir:

- A. Spaykmən
- B. Mehen
- C. Çellen
- D. Morgentau
- E. Makinder

24. Daxili münaqişələrin artması səbəbindən individiumların təhlükəsizlik səviyyəsi enmişdir" fikrinin tərəfdarı olan konsepsiya:

- A. Demokratik dünya
- B. İnsan təhlükəsizliyi
- C. Kooperativ təhlükəsizlik
- D. Sosial təhlükəsizlik
- E. Qrosian konsepsiyası

25. Beynəlxalq norma və prinsiplər şəraitində deyil,humanitar dəyərlər və idealların müdafiəsi mövqeyindən fəaliyyət göstərməyi əsaslandıran konsepsiya:

- A. Qrosian
- B. İnsan təhlükəsizliyi
- C. Demokratik dünya
- D. Kantian
- E. Sosial təhlükəsizlik

26. Təhlükəsizliyin aşağı təbəqələrdən gələn sosial hərəkətlərdən formalaşdığını bildirən konsepsiya:

- A. Kooperativ təhlükəsizlik
- B. İnsan təhlükəsizliyi**
- C. Qrosian
- D. Kantian
- E. Sosial təhlükəsizlik

27. C.Spaykmənə görə "Rimlənd" daxildir:

- A. Sakit Okean və Atlantik okean sahili ərazilər
- B. SSRİ-ni və "Dünya adasını" birləşdirən ərazi**
- C. Baltik dənizindən Qərbi Avropayadək ərazi
- D. Şərqi Avropanı və "Hartlənd"i birləşdirən ərazi
- E. Avrasiyanın sahilboyu əraziləri

28. Milli maraqları formalaşdıran subyektlərə aid deyil:

- A. Cəmiyyət
- B. Sosial qruplar
- C. Vətəndaşlar
- D. Beynəlxalq təşkilatlar**
- E. Dövlət strukturları

29. Dünya adası" anlayışını dövriyyəyə gətirib:

- A. F.Ratsel
- B. R.Çellen
- C. X.Makinder**
- D. K.Haushofer
- E. Klauzevits

30. Həyat sahəsi" anlayışını dövriyyəyə gətirib:

- A. X.Makinder**
- B. F.Ratsel
- C. R.Çellen
- D. K.Haushofer
- E. Tomas Hobbs

31. "Hartlənd"(dünyanın ürəyi) anlayışının müəllifi:

- A. X.Makinder
- B. R.Çellen
- C. F.Ratsel
- D. S.Hantinqton
- E. İ.Vallerstayn

32. Gələcəyin okeanı kimi Sakit Okeanı təqdim edən:

- A. K.Haushofer
- B. R.Çellen
- C. H.Kissincer
- D. H.Morgentau
- E. F.Ratsel

33. Coğrafi determinizmdən əsl geopolitikaya keçid başlayıb:

- A. Qədim yunan filosoflarının əsərləri ilə
- B. Ş.L.Monteskyenin "Qanunların ruhu " əsəri ilə
- C. F.Ratselin yaradıcılığı ilə
- D. Tomas Hobbsun yaradıcılığı ilə
- E. Fukididin əsəri ilə

34. F.Ratselin fikrincə dövlətin siyasi gücü yayılır:

- A. Onun mədəniyyətinin yayıldığı əraziyə
- B. Uzaqda yerləşsə də onunla eyni dinə mənsub olan əhaliyə
- C. Bütün qonşu dövlətlərə
- D. Yalnız öz sərhədlərinə aid olan əraziyə
- E. Yalnız eyni milliyyətdən olan əhaliyə

35. R.Çellen öz baxışlarına görə aiddir:

- A. Böyük Britaniya geopolitika məktəbinə
- B. Alman geopolitika məktəbinə
- C. ABŞ geopolitika məktəbinə
- D. Rusiya geopolitika məktəbinə
- E. Heç birinə aid deyil

36. K.Haushoferi nasistlərdən fərqləndirən əsas cəhət:
- A. Kosmopolit olması
 - B. İngiltərəyə meyl etməsi
 - C. **Almaniyanın Rusiya ilə müharibəsinin əleyhinə olması**
 - D. Almaniyanın ABŞ-la müttəfiqliyinin tərəfdarı olması
 - E. Heç bir fərq yox idi

37. ABŞ geopolitika məktəbinə aid deyil:
- A. Z.Bjezinski
 - B. **X.Makinder**
 - C. F.Fukiyama
 - D. S.Hantinqton
 - E. İ.Vallerstayn

38. Z.Bjezinski aiddir:
- A. Böyük Britaniya məktəbinə
 - B. Rusiya məktəbinə
 - C. Alman məktəbinə
 - D. İsveç məktəbinə
 - E. **ABŞ məktəbinə**

39. Hansı politoloq dünyanın nüvə-periferiya strukturunu əsaslandırıb:
- A. S.Hantinqton
 - B. F.Fukiyama
 - C. **İ.Vallerstayn**
 - D. Z.Bjezinski
 - E. F.Ratsel

40. Tarixin sonu ” əsərinin müəllifi:
- A. S.Hantinqton
 - B. İ.Vallerstayn
 - C. Z.Bjezinski
 - D. R.Çellen
 - E. **F.Fukiyama**

41. Hərbi qüvvələrin maddi gücünün göstəricilərinə aid deyil:

- A. Dövlət büdcəsindən milli müdafiəyə ayrılan xərclər
- B. Emaledici sənayenin ümumi istehsalda payı**
- C. Emaledici sənayenin ümumi istehsalda payı
- D. Hərbi heyətdə döyüş təyyarə və vertolyotlarının olması
- E. Hərbi heyətdə döyüş gəmilərinin olması

42. Dövlətin maddi gücünün göstəricilərinə aid deyil:

- A. Ərazi
- B. Ümumdaxili məhsulun həcmi
- C. Əhali
- D. Təhsilə ayrılan vəsait**
- E. Emaledici sənayedə çalışanların sayı

43. Yalta-Potsdam sisteminin xüsusiyyətləri: 1. İkiqütblülük 2. Müharibədə uduzan tərəflərin hüquqlarının məhdudlaşdırılması 3. Bütün dünyada çoxlu münaqişələrin mövcudluğu 4. Sistem qarşিদurma, hərdən isə kəskin qarşিদurma xarakter daşıyırdı 5. Sistem siyasi-ideoloji qarşিদurma xarakteri daşıyırdı 6. Avropa dövlətlərinin qüvvələr balansı 7. Nüvə silahın mövcudluğu hərbi və siyasi strategiyaların inqilabına gətirdi 8. Sistem Avropamərkəzli xarakter daşıyırdı 9. Sistemdə baş verən hadisələr qarşিদurmanın qloballaşmasına və dərin geosiyasi strukturlaşmasına gətirdi

- A. 1, 4, 5, 7, 9**
- B. 1, 2, 3, 6, 7
- C. 1, 4, 5, 8, 9
- D. 1, 2, 3, 7, 8
- E. 1, 2, 5, 7, 8

44. Bipolyar Yalta-Potsdam sisteminin formalaşma dövrü nə vaxta qədər davam edib?

- A. Karib böhranına qədər**
- B. NATO-nun yaradılmasına qədər
- C. Varşava Müqaviləsi Təşkilatının yaradılmasına qədər
- D. Koreya müharibəsinə qədər
- E. Vyetnam müharibəsinə qədər

45. Trumen doktrinasına görə:

- A. Kommunist təhlükəsi altında olan Yunanıstan və Türkiyəyə 400 mln. dollar məbləğində yardımın göstərilməsi**
- B. İkinci dünya müharibəsində zərər çəkmiş Avropa ölkələrinə yardım göstərilməsi

- C. Ölkədə fəaliyyət göstərən bütün ictimai və siyasi təşkilatlar Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçməlidirlər
- D. ABŞ Avropada yeni orta mənzilli raketlər yerləşdirməməli idi
- E. NATO üzvü olan Avropa ölkələri hərbi yardım almaq üçün ABŞ-a müraciət etdilər

46. Marşal planı nəzərdə tuturdu:

- A. Müharibədən sonrakı dövrdə iqtisadiyyatı bərpa etmək üçün Avropa ölkələrinə maliyyə yardımının göstərilməsini
- B. İşçi qüvvələrinin tam məşğulluğunu
- C. Sosial təminat üçün geniş şəraitin yaranmasını
- D. Qərb ölkələrinin SSRİ ilə əməkdaşlıq proqramını
- E. İnkişaf edən ölkələrə kömək

47. İkinci dünya müharibəsindən sonrakı dövrdə ABŞ-ın SSRİ-yə qarşı siyasəti adlanırdı:

- A. "Çəkirdmə" siyasəti
- B. Bitərəflik siyasəti
- C. Amerikan həyat tərzinin təbliğatı
- D. Müttəfiqlik münasibətləri
- E. Xüsusi münasibətlər

48. "Qaydaya cavabdeh olan "dünya hökuməti"nin formalaşmasına gətirən ümumbəşəri dəyərlərinin prioritetiyi" haqqında fikirlər kimlərə məxsus idi?

- A. İdealistlərə
- B. Siyasi realistlərə
- C. Neorealistlərə
- D. Radikalistlərə
- E. Konstruktivistlərə

49. "Beynəlxalq sisteminin sabitliyi hər dövlətin onun milli maraqlarına uyğun olan sağ qalmaq arzusu əsasında əldə edilir" fikri kimlərə məxsus idi?

- A. Siyasi realistlərə
- B. İdealistlərə
- C. Neorealistlərə
- D. Postmodernistlərə
- E. Liberal idealistlərə

50. Siyasi realistlərin praktiki məsləhətləri: 1. Qaydaya cavabdeh olan "dünya hökuməti"nin formalaşmasına gətirən ümumbəşər dəyərlərinin yayılması 2. dövlətlər düşmən mühitdə öz milli maraqlarını həyata keçirərək və mənasız münaqişələrin başlamasına yol verməyərək ehtiyatla hərəkət etməlidirlər 3. beynəlxalq münasibətlərdə dövlətlərin əməkdaşlıq və inteqra meyillərinin dəstəklənməsi 4. dövlət başçıları mövcud olan hər vasitədən istifadə edərək çevik siyasət həyata keçirməlidirlər 5. beynəlxalq münasibətlərin əsasına real insan düşüncəsi və fəaliyyətini qoymaq üçün insanların şüurunun yüksəldilməsi

A. 2, 4

B. 1, 2

C. 3, 5

D. 4, 5

E. 1, 3

51. Siyasi realizm hansı fikir üzərində yaranmışdır? 1. dövlətlər beynəlxalq aləmin əsas aktorlarıdır 2. təşkilatlar beynəlxalq aləmin əsas aktorlarıdır 3. ümumbəşər dəyərlərinin prioritetliyi 4. dövlətlərin məskəni anarxiya ilə xarakterizə olunur 5. müharibəni tamamilə istisna etmək olmaz

1, 4, 5

1, 3, 4

2, 3, 4

3, 4, 5

2, 3, 5

52. Realpolitiklər beynəlxalq münasibətləri bənzədirlər:

Şahmat oyununa

Bilyard oyununa

Bouling oyununa

Domino oyununa

Nərd oyununa

53. Realpolitikada "təhlükəsizlik dilemması":

Nüvə müharibəsi təhlükəsi

Nüvə silahının yayılması

Nüvə dövlətlərinin sülh üçün təhlükə yaratması

Bir dövlətin hərbi hazırlığının digərlərində həllolunmaz mücərrədlik yaratması

Ərazi bütövlüyü prinsipini və xalqların öz müqəddəratını təyinetmə prinsipi arasında ziddiyyət

54. "Dünya siyasətində Evklid həndəsəsi dövrü başa çatmışdır" fikri kimə məxsusdur:

Torkunov

Morgentau

Kissincer

Bjezinski

Hantinqton

55. "Demokratik dünya" nəzəri məktəbinin əsasını qoyanlar:

C. Nay, Kissincer, Morgentau

Kant, Hobbs, Rişelye

Haushofer, Ratsel, Çellen

Babst, Doyl, Rassel

Babst, Nay, Kissincer

56. Qloballaşma dövründə beynəlxalq münasibətlərin xüsusiyyəti deyil:

insan hüquqlarının hər bir dövlətin daxili işi olması

siyasətin iqtisadiləşməsi

qeyri-dövlət strukturlarının iqtisadi potensialının artması

qeyri-dövlət strukturlarının iqtisadi potensialının artması

dövlətlərin daxili və xarici siyasəti arasında sərhədlərin itməsi

57. İnteqrasiya prosesi öz inkişafında bir neçə mərhələdən keçir: 1. ölkələrin iqtisadi fəaliyyəti birləşdirilir 2. ölkələrin iqtisadi fəaliyyəti məhdudlaşır 3. ölkələrin daxili və xarici siyasəti əlaqələndirilir 4. ölkələr NATO-ya daxil olmalıdırlar 5. ölkələrin müdafiə və təhlükəsizlik məsələləri ümumi mərkəzdən idarə olunur

1, 3, 5

1, 4, 5

2, 3, 4

2, 3, 4

3, 4, 5

58. xalqın vahidliyinin qorunub saxlanması hansı sahədə maraqlara aiddir:

Siyasi

İnformasiya

Elm, mədəniyyət və mənəviyyət

İqtisadi

Sosial

59. Azərbaycan xalqının genofondunun qorunması hansı sahədə milli maraqlara aiddir:

Siyasi

Sosial

İnformasiya

Hərbi

Elm, mədəniyyət və mənəviyyət

60. AR-nın sosial sahədə milli maraqlarına aid deyil:

Səhiyyə və sosial sığorta sisteminin səmərəli fəaliyyət göstərməsi

Əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi

Cəmiyyətin yaşayışı üçün təhlükəsiz ekoloji və texnoloji şəraitin yaradılması

Azərbaycan xalqının genofondunun qorunması

Bütün cavablar doğrudur

61. Bunlardan hansı AR-nın siyasi sahədə milli maraqlarına aiddir:

Azərbaycan xalqının mənəvi dəyərlərinin qorunması

Azərbaycan xalqının dünya xalqları ilə dostluq şəraitində yaşaması

Dövlətin müdafiə qüdrətinin təmin edilməsi

Döyüşə və səfərbərliyə hazırlığın təmin olunması

Milli özünüdərk və iftixar hissinin inkişaf etdirilməsi

62. Təhlükəsizlik sahəsində fəaliyyət:

Vətəndaşların payına düşür

Dövlət orqanlarının payına düşür

Beynəlxalq təşkilatların payına düşür

Dövlətin payına düşür

Ordunun payına düşür

63. Amerika politoloqu Lippmana görə Dövlət o zaman təhlükəsiz olur ki: 1. müharibədən qaçmaq məqsədilə öz maraqlarını qurban verməyə məcbur olmur 2. dünyanın hər yerində maraqlarını qoruya bilir 3. dövlətin maraqlarına təcavüz olduqda müharibə yolu ilə bu maraqları qoruyur 4. Böyük dövlətlərlə eyni maraqları güdür

1,3

1,2

2,3

2,4

3,4

64. Maraqların təsnifatına aid deyil:

Sosial əhəmiyyət

Ümumilik

Dinamiklik

Qarşılıqlı fəaliyyət xarakteri

Müddəti

65. Təlqinetmə metoduna aid deyil:

Təsadüfi

Birbaşa

Məcburi

Dolayı

Təşkil olunmuş

66. Maraqların həyat fəaliyyəti sahələrinə görə təsnifatına aid deyil:

İqtisadi

Xarici siyasət

Daxili siyasət

Həyati əhəmiyyətli

İnformasiya

67. Maraqların ümumilik dərəcəsinə görə təsnifatına aid deyil:

İndividual

Dövlət

Qrup

Milli

Ümumbəşəri

68. Maraqların istiqamətinə görə təsnifatına aid deyil:

Şəxsi

İqtisadi

Siyasi

Hərbi

Mənəvi

69. Maraqların qarşılıqlı fəaliyyət xarakterinə görə təsnifatına aid deyil:

Uzlaşan

Perpendikulyar

Paralel

Fərqli

Bir-birinə zidd

70. Maraqların subyektlərə görə təsnifatına aid deyil:

Region

Dövlət

İctimai

Dövlətlər koalisiyası

Dünya birliyi

71. Maraqlar bölünür:

Zəruri, mühüm, az mühüm

Həyati əhəmiyyətli, əhəmiyyətli, az əhəmiyyətli

Daimi, əbədi, uzun müddətli

Uzun müddətli, qısa müddətli, ani

Zəruri,həyati əhəmiyyətli,az əhəmiyyətli

72. Maraqların istiqamətinə görə təsnifatına aid deyil:

Dövlət

Siyasi

İqtisadi

Mədəni

Hərbi

73. Roma imperiyası dövründə kimlərə qarşı müharibə ədalətli sayılırdı:

Barbarlara

Sivil xalqlara

Müsəlmanlara

Pravoslavlara

Yəhudilərə

74. Tomas Hobbs dövlətlər arasında fasiləsiz müharibələri nə ilə izah edirdi:

İqtisadiyyatın inkişafı

Təbii sərvətlərin azalması

Dövlətlər üzərində ali arbitrajın olmaması

Əhali artımı

Kapitalizmin inkişafı

75. "Əsən küləklər gölməçələri iylənməkdən qoruduğu kimi,müharibələr də cəmiyyəti çürüməkdən qoruyur" fikri kimə məxsusdur:

T. Hobbs

Maltus

Makiavelli

Spinoza

Fukidid

76. "Artıq adamlar" nəzəriyyəsi kimə aiddir:

Tomas Hobbs

Maltus

Makiavelli

II Filipp

Rişelye

77. "Zəmanənin mühüm məsələlərini dəmir və qan gücünə həll etmək lazımdır" ifadəsinin müəllifi:

Lloyd Corc

Hitler

Bismark

Makiavelli

Makedoniyalı İsgəndər

78. "Qanun hörümçək toru kimidir, güclü ordan çıxır, zəif isə ilişib qalır" ifadəsi kimə məxsusdur:

Bismark

Rişelye

Stalin

Hitler

XIV Lüdovik

79. Qərar qəbulu mexanizminə aid deyil:

Vaxtında yerinə yetirilməsi

Problemin qoyuluşu

Məlumat toplanması və təhlil

Alternativlərin seçilməsi

Qərarın hazırlanması

80. Milli təhlükəsizlik sahəsində qərarların təsnifatına aiddir:

Fundamental, hüquqi, hərbi

Sosial, hüquqi, inzibati

Fundamental, qanunverici, inzibati

Qanunverici, icraedici, hüquqi

Fundamental, siyasi, hərbi

81. Milli təhlükəsizlik sahəsində qərar qəbulu mexanizmində manelərin təsnifatı:

Aktiv və passiv

Leqal və qeyri-leqal

Hərbi və dinc

Siyasi və iqtisadi

Açıq və gizli

82. Milli təhlükəsizlik sahəsində qərarın yerinə yetirilmə mərhələsinə aid deyil:

Qərarın təhlili

Yerinə yetirilməyə nəzarət

Alternativlərin qiymətləndirilməsi

Geriyə əlaqə

Düzəliş edilməsi

83. Milli təhlükəsizlik sahəsində qərar hazırlanması mərhələsinə aid deyil:

Alternativlərin işlənilib hazırlanması

Alternativlərin qiymətləndirilməsi

Qərar qəbulunun zəruriliyinin etirafı

Alternativlərin seçilməsi

Hamısı aiddir

84. Şəxsiyyətin həyatı mühüm maraqlarına aid deyil:

Həyat keyfiyyətinin yüksəldilməsi

Həyat səviyyəsinin yüksəldilməsi

Əmlak təhlükəsizliyi

Hərbi qüvvələrin sayı

Həyat fəaliyyətinin sabitliyi

85. Yol-nəqliyyat hadisələrinin sayı hansı sahədə maraqlara aiddir:

Sosial ədalət

Həyat səviyyəsi

Həyat fəaliyyətinin sabitliyi

Konstitusiyaya hüquqlarının təmin olunması

Həyat keyfiyyəti

86. Dövlət sirlərinin qorunmasının hüquqi mexanizmlərinin təkmilləşdirilməsi milli təhlükəsizliyin qorunmasının hansı sahəsinə aiddir

Siyasi

İqtisadi

Ekoloji

Hərbi

İnformasiya

87. Yoxsulluğun aradan qaldırılması hansı sahədə milli təhlükəsizliyin qorunmasına aiddir:

Siyasi

Hüquqi

Elm, mədəniyyət, mənəviyyət

İqtisadi

Sosial

88. Beynəlxalq terrorçuluğa və transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq hansı sahədə milli təhlükəsizliyin təmin olunmasına aiddir:

Elm, mədəniyyət, mənəviyyət

İqtisadi

Siyasi

Hərbi

İnformasiya

89. Nüvə silahının yayılmaması haqqında müqavilə imzalanmışdır:

1958

1955

1968

1969

1990

90. Ölkədə Konstitusiya quruluşunun qorunmasının əsas istiqamətlərinə aid deyil:

Milli iqtisadiyyatın beynəlxalq inteqrasiyası üçün əlverişli şəraitin yaradılması

Milli qanunvericiliyin üstünlüyünün təmin olunması

Dövlətin bütövlüyünün müdafiəsinin təşkilatı və hüquqi mexanizmlərinin işlənilib hazırlanması

Separatçı məqsədlər güdən siyasi partiyaların yaradılmasına mane olan mexanizmin təkmilləşdirilməsi

Mərkəzi və regional maraqların optimal balansını təmin edən regional siyasətin həyata keçirilməsi

91. Milli təhlükəsizliyin təmin olunması vasitələrinə aid deyil:

Siyasi

iqtisadi

Hüquqi

Hərbi

Ekoloji

92. Konstitusiya hüquqlarının təminatı sahəsinə aiddir:

Evsiz insanların sayı

Dövlət idarəçiliyində qadınların sayı

Qadın və kişilərin əmək haqları arasında fərq

Adambaşına düşən mənzil sahəsi

Parlamentdə qadınların sayı

93. Həyat keyfiyyəti sahəsinə aiddir:

Adambaşına düşən gəlir

Real əmək haqqının orta səviyyəsi

Orta ömür həddi

Yemək üçün xərclərin orta məbləği

Əmək qabiliyyətli əhali sayında işsizlərin sayı

94. Həyat səviyyəsi sahəsində maraqlara aiddir:

Təqaüdçülərin ümumi əhali üzrə sayı

Ümumi xərclər içində təhsilə ayrılan xərclərin miqdarı

Anadan olanların sayı

Boşanmaların sayı

Əhalinin adambaşına düşən gəlirləri arasında regionlar üzrə fərq

95. Həyat fəaliyyətinin sabitliyi üzrə maraqlara aid deyil:

Uşaq ölümü səviyyəsi

Yanğınların sayı

Tərədilmiş cinayətlərin sayı

Ölüm səviyyəsi

İş həftəsinin uzunluğu

96. Sosial ədalət sahəsinə aiddir:

Ümumi cinayətlərin sayında uşaq cinayətlərinin payı

Ümumi əhali sayında məhkum olunanların sayı

İşləyən əhalidə istehsal zədələri alanların payı

Hüquqlarının pozulması haqqında vətəndaşların məhkəmə orqanlarına müraciətlərinin sayı

Xaricdə təhsil alanların sayı

97. Uşaq ölümü səviyyəsi hansı sahədə təsnifata aiddir:

Həyat səviyyəsi

Həyat keyfiyyəti

Konstitusiyə hüquqlarının təminatı

Həyat fəaliyyətinin sabitliyi

Sosial ədalət

98. İkinci dünya müharibəsindən sonra Böyük Britaniyanın ABŞ-la münasibətləri necə adlanırdı:

Xüsusi münasibətlər

Tərəfdaşlıq münasibətləri

Dostluq münasibətləri

Xeyirxah münasibətlər

Müttəfiqlik münasibətləri

99. Barux planına görə:

dünyada bütün nüvə xammalı mənbələri, nüvə materiallarını emal edən bütün müəssisələr və atom enerjisi sahəsində bütün elmi tədqiqat işləri vahid beynəlxalq birliyin nəzarəti altında olmalıdır

Atom enerjisi üzərində beynəlxalq nəzarət təşkil etmək, nüvə silahı istehsalını dayandırmaq

Silahlanmaya sərf olunan vəsaiti iqtisadi inkişaf və əhəlinin rifahının yaxşılaşmasına yönəltmək

SSRİ-nin birtərəfli qaydada silahlı qüvvələrinin azaldılması

Əvvəl adi, sonra nüvə silahı sahəsində tərksilah keçirilməsi

100. Hansı hadisə ilə ABŞ ənənəvi öz "dinc dövrdə ayrı dövlətlərin işlərinə qarışmamaq" siyasətinə son qoydu

Trumen doktrinasının qəbulu ilə

Marşall planın qəbulu ilə

NATO-nun yaradılması ilə

Koreya müharibəsi ilə

Vyetnam müharibəsi ilə

101. Qərbi Berlinin sovet qoşunları tərəfindən mühasirəyə alınması nəyə gətirib çıxardı? 1. AFR və ADR-in yaranmasına 2. Müttəfiq qoşunların Almaniyaadan çıxarılmasına 3. Qərbi Berlin

ilə ABŞ və İngiltərənin hava əlaqəsinin təşkilinə 4. Vahid alman dövlətinin yaranmasına 5. Sovet qoşunlarının Almaniyadan çıxarılmasına

1, 3

1, 2

2, 3

4, 5

2, 5

102. Kuba böhranının başlanma səbəbi:

SSRİ-nin Kubada gizli şəraitdə orta mənzilli raketlər yerləşdirilməsi

Kubada nüvə sınaqlarının keçirilməsi

ABŞ-ın Kubaya neft göndərilməsini qadağan etməsi

ABŞ-ın Nikaraqua və Qvatemalaya bir neçə hərbi gəmi göndərməsi

Qərb dövlətlərinin Latin Amerikasını regionunda mövqelərini saxlamaq cəhdləri

103. Kuba böhranının nəticəsi idi:

Sovet qoşunları Kubadan, amerikan qoşunları Türkiyədən çıxarıldı

ABŞ Kuba mühacirlərinə kömək göstərəcəyini vəd etdi

nüvə sınaqlarına qadağa haqqında müqavilənin bağlanmasıdan imtina edildi

Kubaya iqtisadi sanksiyalar tətbiq edildi

Kubada kommunist rejimini zəiflədi

104. Regionu Kuba inqilabının təsirindən qorumaq üçün ABŞ tərəfindən qəbul edilən proqram:

Tərəqqi naminə ittifaq proqramı

Yeni hüdudlar doktrinası

Quam doktrinası

Marşall planı

Trumen doktrinası

105. I dünya müharibəsindən sonra dağılan imperiyalara aid deyil:

Rusiya

Osmanlı

Avstriya-Macarıstan

Yaponiya

Almaniya

106. "Aralıq dənizi – keçmişin okeanıdır, Atlantik okean – indinin okeanıdır, Sakit okean isə - gələcəyin okeanıdır" fikrini kim söyləmişdir?

ABŞ dövlət katibi C. Hey

Almaniyanın kansleri O. Bismark

İngiltərənin baş naziri D. Lloyd Corc

Fransanın baş naziri J. Klemanso

Yaponiyanın baş naziri Makino

107. Azərbaycan Respublikasının "Milli təhlükəsizlik haqqında" qanunu qəbul edilmişdir:

2001

1992

2004

2005

2003

108. Kommunikasiyaların və nəqliyyat dəhlizlərinin fəaliyyətinin pozulması aiddir:

Sosial təhdid

İqtisadi təhdid

Ekoloji təhdid

İnformasiya təhdid

Siyasi təhdid

109. Azərbaycanın tarixinə,dilinə,mənəvi sərvətlərinə qəsd edilməsi hansı təhdidlərə aiddir:

İnformasiya

Siyasi

Elm,mədəniyyət və mənəviyyat

Sosial

İctimai

110. AR-nın milli təhlükəsizliyini təmin edən qüvvələrin və dövlət orqanlarının səlahiyyətlərinə aid deyil:

AR-nın milli təhlükəsizliyi ilə əlaqədar tədbirlərin planlaşdırılması

AR-nın milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsi

Milli təhlükəsizliklə bağlı qanunlara və digər normativ-hüquqi aktlara riayət olunmasının təmin olunması

AR-nın milli təhlükəsizliyini təhdid edən fəaliyyətin qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi

Konstitusiyaya dəyişikliklər edilməsi

111. Dünya azərbaycanlılarının həmrəyliyi hansı sahədə milli maraqlara aiddir:

Elm,mədəniyyət və mənəviyyat

Sosial

Hərbi

Siyasi

İnformasiya

112. Dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü hansı sahədə milli maraqlara aiddir:

Hərbi

Siyasi

İnformasiya

Elm, mədəniyyət

Sosial

113. AR-nın siyasi sahədə milli maraqlarına aid deyil:

Konstitusiyaya quruluşunun qorunması

Kəşfiyyat, terror və təxribatın qarşısının alınması

Azərbaycan xalqının vahidliyinin qorunub saxlanması

Bərabər tərəfdaşlıq əsasında beynəlxalq əməkdaşlaşmış inkişafı

Dövlətin müdafiə qüdrətinin təmin olunması

114. Beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunun artırılması hansı maraqlara aiddir:

Siyasi

İnformasiya

Elm, mədəniyyət

Sosial

Hərbi

115. AR-nın milli təhlükəsizliyinin təmin olunması üçün siyasi tədbirlərə aid deyil:

Vətəndaş cəmiyyətinin inkişafı

Separatçılığın qarşısının alınması

Mütəşəkkil diasporanın formalaşdırılması

AR-nın dövlət sərhədləri yaxınlığında əlverişli qüvvələr nisbətinin yaranmasına nail olunması

Vətənpərvərliyə və həmrəyliyə əsaslanan ümummilli psixologiyanın formalaşdırılması

116. Siyasi sahədə milli təhlükəsizliyin təmin olunmasına aiddir:

Hərbi təhsil sisteminin inkişaf etdirilməsi

AR-nın sərhədləri yaxınlığında əlverişli qüvvələr nisbətinin yaranmasına nail olunması C) Silahlı qüvvələrin ixtisaslı kadrlarla təminatının yaxşılaşdırılması

Silahlı qüvvələrin ixtisaslı kadrlarla təminatının yaxşılaşdırılması

AR-na qarşı terror, təxribat fəaliyyətinin aşkarlanması və qarşısının alınması

Miqrasiya və demoqrafik proseslərin tənzimlənməsi

117. Vətənpərvərliyə və millətlərarası həmrəyliyə əsaslanan ümummilli psixologiyanın formalaşdırılması hansı sahədə tədbirlərə aiddir:

İnformasiya

Siyasi

Elm, mədəniyyət, mənəviyyət

Sosial

Bütün variantlar doğrudur

118. Mövcud məzhəb ayrılıqlarının siyasi məqsədlərlə istifadə cəhdlərinin qarşısının alınması hansı sahədə tədbirlərə aiddir:

Siyasi

İnformasiya

Elm, mədəniyyət, mənəviyyət

Sosial

Hərbi

119. Azərbaycanla Gürcüstan arasında “Tbilisi bəyannaməsi” adlı sənəd imzalandı:

1996

1995

1992

2002

2000

120. Dövlətin milli təhlükəsizliyinin təmin olunması siyasətinin formalaşdırılması və reallaşdırılmasında iştirak etmir:

Dövlət başçısı

Parlament

Hökumət

Dövlət təhlükəsizlik orqanları

Qeyri-hökumət Təşkilatları

121. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında mühüm olan amillərə aid deyil:

Enerji resursları

İqlim şəraiti

Geosiyasi vəziyyəti

Tranzit əhəmiyyəti

Ərazi bütövlüyü

122. ABŞ-ın atom bombası üzərində inhisarına son qoyuldu:

1949-cu ildə SSRİ nüvə silahının ilk sınağını keçirdikdən sonra

Barux planının qəbul edilməsindən sonra

Varşava müqaviləsi təşkilatının yaradılmasından sonra

NATO-nun yaradılmasından sonra

1959-cu ildə SSRİ hökumət başçısının ABŞ-a rəsmi səfərindən sonra

123. «Soyuq müharibə» dövründə BMT əsasən hansı ideoloji düşərgəni dəstəkləyirdi?

Heç birini

Hamısını

SSRİ başda olmaqla sosialist ölkələri düşərgəsini

ABŞ başda olmaqla kapitalist ölkələri düşərgəsini

Bitərəf ölkələri

124. XX əsrin 40-cı illərinin sonu – 50-ci illərin əvvəlləri ABŞ və SSRİ-nin milli təhlükəsizlik siyasətinin əsasını təşkil edir:

Etibarlı müttəfiqin axtarışı

Dünyanı özündən asılı vəziyyətə salmaq

Təhlükəsizliyi qorumaq üçün beynəlxalq təşkilatlar yaratmaq

Müstəmləkəçi siyasətin qarşısını almaq

Müharibə və münaqişələrin qarşısının alınması

125. İkinci dünya müharibəsindən sonrakı dövrdə Böyük Britaniyanın və SSRİ-nin maraqlarının toqquşması ilk dəfə harada baş verdi?

Balkanlarda və Yaxın Şərqdə

Balkanlarda və Uzaq Şərqdə

Uzaq Şərqdə və Cənub-Şərqi Asiyada

Uzaq Şərqdə və İrlandiyada

Yaxın Şərqdə və İrlandiyada

126. Politoloqlar “0 nəticəli oyun” adlandırırlar:

Hər iki tərəf məhv olduqda

Bir tərəfin qələbəsi digər tərəfin məğlubiyyətinə bərabərdir

Heç-heçə nəticə olduqda

Nüvə müharibəsini

”Soyuq müharibə”ni

127. ABŞ prezidenti olmağı ”möhtəşəm bir izzət” adlandıran siyasi xadim:

Benjamin Franklin

Abraham Linkoln

Riçard Nikson

Franklin Ruzvelt

Tomas Cefferson

128. SSRİ-yə rəsmi səfər etmiş ilk ABŞ prezidenti:

C.Kenedi

F.Ruzvelt

R.Nikson

C.Karter

R.Reyqan

129. AR-nın iqtisadi sahədə milli maraqlarına aid deyil:

İqtisadi potensialın tükənməsi

Bazar iqtisadiyyatının inkişafı

Təbii və maddi sərvətlərin qorunması

Daxili və xarici investisiyalar üçün əlverişli şəraitiin yaranması

Bütün variantlar aiddir

130. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasının prinsiplərinə aid deyil:

Beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya

AR-nın Konstitusiyasına və qanunlarına riayət edilməsi

İnsan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanması

AR-nın milli təhlükəsizliyinin vahid dövlət siyasətinə əsaslanması

Milli və dini təbliğatın aparılması

131. Təbii və maddi sərvətlərin talan edilməsi və səmərəsiz istifadəsi hansı sahədə təhdidlərə aiddir

İqtisadi

Ekoloji

Sosial

Siyasi

Coğrafi

132. Siyasi sahədə təhdidlərə aid deyil:

Dövlət xadiminin xidməti fəaliyyətinə görə onun həyatına sui-qəsd edilməsi

Milli və dini münasibətlərin kəskinləşməsi

Beynəlxalq terrorizm

Digər dövlətlər tərəfindən AR-nın hərbi konfliktlərə cəlb olunması

Digər dövlətlər tərəfindən AR-nın daxili işlərinə müdaxilə

133. Hərbi sahədə təhdidlərə aid deyil:

Ölkənin müdafiə qabiliyyətinin zəifləməsi

AR ilə qonşu dövlətlərdə hərbi-siyasi vəziyyətin qeyri-sabit olması

AR ilə həmsərhəd dövlətlərin ərazisində ölkəmizə qarşı düşmən siyasət yürüdən digər dövlətlərin qoşunlarının yerləşdirilməsi

Xarici xüsusi xidmət orqanlarının və başqa təşkilatların AR-na qarşı terror-təxribat və digər pozuculuq fəaliyyəti

Yeni hərbi texnologiyaların yayılmasında AR-nın ərazisindən tranzit kimi istifadə olunması

134. Sosial sahədə təhdidlərə aid deyil:

Müxtəlif sosial təbəqələr arasında qütbləşmənin kəskinləşməsi

Milli münasibətlərin kəskinləşməsi

Demografik vəziyyətin kəskinləşməsi

Əhalinin fiziki sağlamlığının təmin edilməsi sahəsində tədbirlərin görülməməsi

Sosial hüquqların pozulması

135. Cəmiyyətin kəskin təbəqələşməsinə yol verilməməsi üçün müvafiq sosial müdafiə və səhiyyə sisteminin dünya standartlarına uyğunlaşdırılması hansı sahədə tədbirlərə aiddir

Ekoloji

Sosial

İqtisadi

Siyasi

Hərbi

136. Cənubi Qafqazda “3+1” təhlükəsizlik formülünü təklif edən ölkə

İran

Türkiyə

Rusiya

ABŞ

Azərbaycan

137. Dövlətin milli təhlükəsizliyinin təmin olunması siyasətinin formalaşdırılması və reallaşdırılmasında iştirak etmir:

Dövlət başçısı

Parlament

Hökumət

Dövlət təhlükəsizlik orqanları

Qeyri-hökumət Təşkilatları

138. "Heç nə özünü islah etməyə çalışan avtoritar rejim qədər həssas deyildir" ifadəsi məxsusdur:

Toynbi

Lippman

Bauman

Bauman

Tokvil

139. XX əsrin əvvəllərində Almaniyada geopolitikanın inkişafına təkan verən əsas səbəb:

Parçalanmış vəziyyətdə olması

I dünya müharibəsində məğlub olması

Burjua inqilabının baş verməsi

Milli-demokratik hərəkatın yüksəlişi

Müstəmləkələr uğrunda mübarizəyə başlaması

140. Hansı geopolitik Cənubi Qafqazı "Avrasiyanın Balkanları" adlandırır:

Hantinqton

Vallersteyn

Bjezinski

Haushofer

Ratsel

141. Beynəlxalq təhlükəsizlik sistemlərində iştirak edilməsi hansı sahədə tədbirlərə aiddir:

Hərbi

İqtisadi

İnformasiya

Siyasi

Elm, mədəniyyət, mənəviyyət

142. Hərbi münaqişələrin həllində istifadə olunan diplomatik tədbirlərə aid deyil:

Dövlətlərin qarşılıqlı münasibətlərində gərginlik yaratmış məsələlər üzrə danışıqların fəallaşdırılması

Beynəlxalq institutlardan istifadə olunması

Siyasi liderlərin, dövlət nümayəndələrinin səfərlərinin təşkili

Diplomatik münasibətlərin kəsilməsi

Səfirlik, Konsulluq personalının sayının azaldılması

143. Hərbi münaqişələrin həllində istifadə olunan hüquqi tədbirlərə aid deyil:

Dövlət başçılara nota, memorandum və tələblərin verilməsi

Beynəlxalq hüquq, müqavilə və sazişlərin normalarına əməl olunması tələbi

Qarşılıqlı hüquqi münasibətlərin tənzimlənməsi üçün ikitərəfli və çoxtərəfli müqavilələrin imzalanması

Danışıqlar, vasitəçilik, barışdırma, məhkəmə araşdırması, regional orqanlara müraciət olunması

Beynəlxalq hüquqi institutlardan istifadə olunması

144. Hərbi münaqişələrin həllində istifadə olunan iqtisadi tədbirlərə aid deyil:

Xarici iqtisadi əlaqələrin kəsilməsi

Xarici iqtisadi əlaqələrin genişləndirilməsi

Qarşılıqlı faydalı əsaslarda uzunmüddətli müqavilələrin imzalanması

Kreditlərin, sərmayə qoyuluşunun azaldılması, enerji daşıyıcıları təchizatına embarqo qoyulması

Beynəlxalq vəziyyəti gərginləşdirən dövlətlərə qarşı sanksiya tətbiq olunması üçün beynəlxalq institutlardan istifadə olunması

145. Əməkdaşlığa əsaslanan təhlükəsizlikdə üstünlük verilir:

xarici siyasətə

daxili siyasətə

baza prinsiplərinə

qeyri-rəsmi dialoqa

ikitərəfli danışıqlara

146. Müasir beynəlxalq münaqişələrin həllində üstünlük verilir:

hərbi yola

siyasi-diplomatik danışıqlara

aparıcı dövlətlərin yanaşmasına

BMT tərəfindən həll olunmasına

separatizm və terror yolu ilə həllinə

147. Yeni dövlətçiliyin formalaşması prosesində əsas təhlükə sayılır: 1. hakimiyyətin silahlı yolla ələ keçirilməsi 2. qonşu dövlətlərlə gərgin münasibətlər 3. separatçılıq 4. enerji mənbələrinə nəzarət uğrunda mübarizə 5. Terrorizm

1,2,3

2,3,4

1,3,5

2,4,5

3,4,5

148. Hərbi-siyasi təhlükəsizlik anlayışında aşağıdakı formaları ayırd etmək olar: 1. ümumi təhlükəsizlik 2. humanitar təhlükəsizlik 3. hüquqi təhlükəsizlik 4. kollektiv təhlükəsizlik 5. əməkdaşlığa əsaslanan təhlükəsizlik

1,2,3

2,3,4

1,4,5

2,4,5

3,4,5

149. Hərbi münaqişələrin həllində istifadə olunan diplomatik tədbirlərə aid deyil:

Dövlətlərin qarşılıqlı münasibətlərində gərginlik yaratmış məsələlər üzrə danışıqların fəallaşdırılması

Beynəlxalq institutlardan istifadə olunması

Siyasi liderlərin, dövlət nümayəndələrinin səfərlərinin təşkili

Diplomatik münasibətlərin kəsilməsi

Səfirlik, Konsulluq personalının sayının azaldılması

150. Azərbaycan neçənci ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşuldu?

1994, may

1992, dekabr

1993, oktyabr

1995, yanvar

1996, noyabr

151. Hansı təşkilat Azərbaycanın demokratikləşməsi prosesində ən ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilir:

Avropa Şurası

ATƏT

İslam Konfransı Təşkilatı

NATO

Birləşmiş Millətlər Təşkilatı

152. ABŞ konqresi "Azadlığı Müdafiə Aktı"na "907-ci düzəliş" adlı sənədi nə zaman qəbul etdi?

1992

1990

1993

1991

1994

153. "Azadlığı Müdafiə Aktı"na "907-ci düzəliş"də nə nəzərdə tutulurdu:

Azərbaycana hər cür yardımı qadağan etmək

Hərbi sahədə əməkdaşlığı dayandırmaq

Bakıda səfirlik təsis etmək

Diplomatik münasibətləri kəsmək

Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq

154. ABŞ Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıdığıdır:

1991-ci ilin dekabrın 25-də

1992-ci ilin martın 10-da

1993-cü il mayın 28-də

1991-ci il oktyabrın 18-də

1992-ci il noyabrın 17-də

155. Təhlükəsizlik strategiyasında enerji təhlükəsizliyi məsələsini ön plana çıxartdı:

1973-cü il ümumdünya neft böhranı

1929-1933-cü il iqtisadi böhranı

2001-ci il 11 sentyabr hadisələri
İrənin uranium istehsalına başlanması
növə ölkələrin sayının artması

156. Milli dövlətlərin yaradılmasına böyük təkan verən amil:

İngiltərə burjua inqilabı
Burjua münasibətlərinin inkişafı
Böyük Fransa burjua inqilabı
Sənaye çevrilişi
Vestfal sülhü

157. Aşağıdakılardan biri Azərbaycanın xarici siyasət prioritetləri sırasında verilə bilməz:

Ölkədə demokratik islahatlar keçirilməsi
Avropa Birliyi sisteminə və qlobal dünya siyasəti məkanına inteqrasiya etmək
Azərbaycanın dövlət müstəqilliyinin və mill təhlükəsizliyinin təmin edilməsi
Müstəqil neft strategiyasını reallaşdırılması vəzifəsi
Xaricdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması, eləcə də onlardan Azərbaycanın milli maraqları üçün istifadə edilməsi

158. 1999-cu ildə ATƏT-in İstanbul sammitində elan olunan "Regionda Təhlükəsizlik və Əməkdaşlıq Paketi"nin yaradılması təşəbbüsü kimə məxsus idi?

Azərbaycan Respublikası Prezidenti H. Əliyevə
Gürcüstan Respublikası Prezidenti E. Şevərnadzeyə
Rusiya Federasiyası Prezidenti V. Putinə
Türkiyə Cümhuriyyəti Prezidenti Ə. N. Sezərə
Ermənistan Respublikası Prezidenti R. Koçəryana

159. İranın təklif etdiyi Cənubi Qafqazda vahid təhlükəsizlik sisteminin “3+2” formulunda hansı dövlətlərin iştirakı nəzərdə tutulurdu?

Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, İran

Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə

Azərbaycan, Gürcüstan, Ermənistan, İran, Türkiyə

Azərbaycan, Gürcüstan, Ermənistan, ABŞ, İran

Azərbaycan, Gürcüstan, Ermənistan, ABŞ, Türkiyə

160. Hansı təşkilat Ermənistanı ilk dəfə təcavüzkar dövlət kimi tanımışdır?

İKT

BMT

ATƏT

GUAM

AB

161. Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət hansıdır?

Türkiyə

Rumıniya

Pakistan

Tunis

İran

162. Türkiyə Azərbaycanın müstəqilliyini nə zaman tanıdı?

1991-ci il 9 noyabrda

1991-ci il 20 noyabrda

1991-ci il 11 dekabrda

1991-ci il 13 dekabrda

1992-ci il 2 yanvarda

163. Müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını təmin edən siyasi quruluş:

Təşkilat

Ordu

Dövlət

Dövlət başçısı

Hakimiyyət

164. İlk dəfə beynəlxalq münasibətlərdə təcavüzkar müharibələrin qadağan olunması hansı sənəddə öz əksini tapdı:

”Paris” xartiyası

Brian-Kelloq paktı

Helsinki yekun Akti

Versal müqaviləsi

Nürnberq prosesi

165. Dünya müharibələri arasındakı dövrdə Avropa təhlükəsizlik sistemi əsaslanırdı:

Brian-Kelloq paktına

Versal müqaviləsinə

Millətlər Cəmiyyətinin nizamnaməsinə

ABŞ-İngiltərə münasibətlərinə

ABŞ-SSRİ münasibətlərinə

166. "Soyuq müharibə"nin 1969-1979-cu illər mərhələsində: 1. SSRİ ilə Fransa arasında Avropada təhlükəsizliyə dair razılaşma 2. SSRİ ilə AFR arasında müqavilə 3. AFR ilə Polşa arasında müqavilə 4. ABŞ ilə Azərbaycan arasında razılaşma 5. SSRİ ilə Misir arasında Afrikanın təhlükəsizliyə dair müqavilə

1, 2, 3

1, 3, 4

2, 4, 5

3, 4, 5

3, 4, 5

167. Avropa birliyi iqtisadi cəhətdən yönəlmişdi:

ABŞ və Yaponiyaya qarşı

ABŞ və SSRİ-yə qarşı

SSRİ və Yaponiyaya qarşı

ABŞ və Çinə qarşı

Çin və Yaponiyaya qarşı

168. Avropa Birliyinin yaranmasında hansı dövlət aparıcı rol oynadı?

Fransa

Almaniya

İngiltərə

İtaliya

Belçika

169. Helsinki Yekun aktı imzalanmışdır:

30 iyul 1975-ci ildə

12 may 1972-ci ildə

22 noyabr 1992-ci ildə

22 noyabr 1992-ci ildə

3 avqust 1989-cu ildə

170. Təşkilatlar anlayışına aid deyil:

Siyasi partiyalar

Kütləvi ictimai hərəkatlar

İctimai strukturlar

Dövlət siyasətində konkret məqsəd güdən hər hansı birlik

Bütün cavablar aiddir

171. SSRİ-nin ərəb ölkələrindəki nüfuzu hansı hadisə ilə sarsıldı?

ABŞ təzyiqləri nəticəsində SSRİ qoşunlarının Əfqanıstandan çıxması ilə

Yuqoslaviyanın dağılması ilə

Şərqi Avropada sovet sisteminin süqutu ilə

Şərqi Avropada sovet sisteminin süqutu ilə

ABŞ-ın Kuveyti İraqın işğalından azad etməsi ilə

172. Beynəlxalq hərbi-siyasi təhlükəsizliyin əsas dayağı:

B/x ticarət

B/x təşkilatlar

B/x hüquq

TMK-lar

Milli dövlətlər

173. İngiltərənin AİB-ə gec daxil olmasının səbəbi:

İngiltərədə iqtisadi böhranın bu prosesə əngəl olması

Hakim partiyaların məsələyə mənfi münasibəti

Xalq kütləsinin bu işə etirazı

AFR-in bu məsələyə “veto” qoyması

174. Qərbi Berlinin sovet qoşunları tərəfindən mühasirəyə alınması (Birinci Berlin böhranı) baş vermişdi:

1948-1949-cu il

1945-1947-ci il

1946-1947-ci il

1947-1949-cu il

1949-1951-ci il

175. Beynəlxalq münaqişənin “döyüş, oyun, debat” təsnifatını vermiş alim:

Roaç

Rappoport

Lipson

Nay

Aron

176. Dövlətlərarası münaqişə deyil:

Kəşmir problemi

Fələstin problemi

Foklend böhranı

Çeçen problemi

Dağlıq Qarabağ problemi

177. İkinci Berlin böhranı baş vermişdi:

1961-ci ildə

1948-ci ildə

1949-cu ildə

1955-ci ildə

1963-cü ildə

178. "Güclü dövlət odur ki, müharibə etmədən öz məqsədinə çata bilsin" fikri hansı ölkəyə aiddir:

Qədim Misir

Qədim Çin

Şumer

Assuriya

Qədim Roma

179. İkinci Berlin böhranı nəticəsində:

Berlin divarı tikilmişdir

Berlin divarı dağıdılmışdır

AFR və ADR yaradılmışdır

AFR və ADR birləşmişdir

AFR NATO-ya daxil olmuşdur

180. Nüvə silahının yayılmaması haqqında beynəlxalq müqavilə:

1968

1960

1975

1988

1955

181. Obyektlərin və ətraf mühitin insan və cəmiyyət üçün əhəmiyyətinin mənəvi prinsiplər, normalar, ideallarda əks olunmuş qiymətləndirmə ölçüsü

Maraqlar

Tələblər

İdeologiya

Dəyərlər

Məqsədlər

182. Müəyyən şəxs və ya təsisatın kütlələrin ətraf mühiti qeyri-tənqidi qəbul etməsinə yönəlmiş özünəməxsus sosial-psixoloji təsir:

Təlqinetmə

Təbliğət

Təşviqat

Məcburetmə

Hipnoz

183. Hansı konfransda Yaponiya dəniz gücü kimi tanındı:

Kırım

Dumbarton-Oks

Vaşinqton

Paris

Lozanna

184. "Parçala və hökm sür" prinsipi ilk dəfə tətbiq olunub:

Assuriya

Roma imperiyası

Osmanlı imperiyası

Rusiya imperiyası

Avstriya-Macaristan imperiyası

185. Rusiya regional problemləri «3+1» formulasında həll etməyə çalışır:

Cənubi Qafqaz ölkələri və Rusiya

Cənubi Qafqaz ölkələri və Türkiyə

Baltikyanı ölkələr və Rusiya

İran, Türkiyə; Ermənistan və Rusiya

Cənubi Qafqaz ölkələri və İran

186. Rişelyeyə görə dövlətin hüquqa iddia etməsi üçün tətbiq edilən anlayış:

Beynəlxalq ictimai hüquq

Milli maraqlar

Proteksionizm

Demokratiya

Diplomatiya

187. Öz dövləti üçün ticarətin ən sərfəli şərtlərini təmin edən dövlət siyasətinin əsas aləti:

Merkantilizm

Makkartizm

Azad ticarət

Açıq qapılar

Proteksionizm

188. Hər hansı dövlət həddən artıq güclənərsə siyasi yolla bunun qarşısının alınması necə adlanır:

Tarazlıq siyasəti

Çevik siyasət

Təcavüzkarı sakitləşdirmək siyasəti

Parlaq təcridetmə siyasəti

Çəkirdirmə siyasəti

189. Avropada İkinci dünya müharibəsindən sonra ən böyük hərbi münaqişə hansı idi?

Bosniya münaqişəsi

Kosovo münaqişəsi

Kipr münaqişəsi

Qərbi Berlin münaqişəsi

Qarabağ münaqişəsi

190. AR-nın informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunmasına aid deyil:

Dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistemin yaradılması]

Dövlət sirlərinin qorunmasının hüquqi mexanizmlərinin təkmilləşdirilməsi

Kompüter informasiyası sahəsində cinayətkarlığa qarşı mübarizə

Vəzifəli şəxslər tərəfindən qərarların qəbulunun informasiya təminatı məqsədilə obyektiv məlumatın toplanması

İctimai mənəviyyat əleyhinə cinayətkarlığa qarşı mübarizə

191. Dünya azərbaycanlılarının ilk qurultayı keçirildi:

2001-ci il dekabr

2001-ci il noyabr

2002-ci il yanvar

2002-ci il mart

2000-ci il noyabr

192. SSRİ-nin əmlakının bölüşdürülməsi haqqında müqavilə imzalandı:

Aşqabadda

Bişkekdə

Daşkənddə

Kişinyovda

Minskə

193. SSRİ-nin süqutunun daxili səbəblərinə aid deyil:

İnzibati-amirlik sisteminin mövcudluğu

Azad rəqabətin olmaması

Yenidənqurma konsepsiyasının irəli sürülməsi

Kommunizm qurmaq ideyası ilə reallıq arasında ziddiyyətin dərinləşməsi

Sosial tələblər üçün vəsaitin ayrılmaması

194. SSRİ-nin süqutunun xarici səbəblərinə aid deyil:

Dünyanın bütün demokratik dövlətlərinin SSRİ-yə qarşı yönəlməsi

Ümumdünya Antikommunist liqasının SSRİ-yə qarşı mübarizəni genişləndirməsi

Ümumdünya İslam liqasının kommunizmə qarşı cihad elan etməsi

70-ci illərin ortalarında SSRİ-nin Şərqi Avropada ortamənzilli raketlər yerləşdirməsi

Xarici qüvvələrin SSRİ-də milli münaqişə ocaqları yaratması

195. Azərbaycan Televiziyası fəaliyyətə başladı:

1956

1957

1958

1959

1967

196. AR-nın milli təhlükəsizliyinin obyektlərinə aid deyil:

İnsan hüquqları

Cəmiyyətin maddi dəyərləri

Dövlət hakimiyyət orqanları

Dövlətin müstəqilliyi

Konstitusiyaya quruluşu

197. Azərbaycan regional təhlükəsizlik məsələsində mövqeyi:

Qafqaz regionuna əlavə güclərin gəlməsi

Avrasiya məkanına inteqrasiya

Qafqaz regionunun müxtəlif güc blokları arasında bölünməsinin qarşısını almaq

Qonşularla əməkdaşlıq

Beynəlxalq təşkilatlara qoşulmaq

198. Heydər Əliyev regionda Təhlükəsizlik və Əməkdaşlıq Paktının yaradılması təşəbbüsü ilə çıxış etdi:

Budapeşt sammitində

Roma konvensiyasının müzakirəsi zamanı

Paris sammitində

İstanbul sammitində

BMT tribunasında

199. Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxil olmayan dövlətlər: 1. Rusiya 2. Azərbaycan 3. Qazaxıstan 4. Ukrayna 5. Özbəkistan 6. Gürcüstan

1,2,3

1,4,5

2,3,4

2,4,6

4,5,6

200. Kollektiv Təhlükəsizlik Təşkilatı yarandı:

Budapeşt sammitində

Moskva sammitində

Lissabon sammitində

Bakı sammitində

Kişinyov sammitində

201. Ümumi təhlükəsizliyin əsas prinsipləri: 1. beynəlxalq münaqişələrin tənzimlənməsində hərbi gücdən imtina 2. hərbi gücün özünümüdafiə məqsədilə istifadə olunması 3. başqa dövlətlər üzərində hərbi üstünlüyə nail olmaq 4. münaqişələrin həllində hərbi gücdən istifadə 5. başqa dövlətlər üzərində hərbi üstünlüyə nail olmamaq

1,2,5

1,2,5

2,3,4

2,4,5

3,4,5

202. Heydər Əliyev Təhlükəsizlik paktına daxil olmalı idi: 1.İran 2.Rusiya 3.Çin 4.Cənubi Qafqaz dövlətləri 5.Türkiyə

1,2,3

2,4,5

1,4,5

2,3,4

3,4,5

203. Kollektiv Təhlükəsizlik Müqaviləsində 1999-cu ilə qədər müşahidəçi qismində iştirak etdi: 1. Qırğızıstan 2. Azərbaycan 3. Belarusiya 4. Tacikistan 5. Gürcüstan 6. İran

2,3,5

1,2,3

2,4,6

3,4,5

3,4,6

204. ATƏT hansı dövlətlərin təşəbbüsü ilə yaradılmışdır:

Keçmiş Sovet İttifaqı və sosialist dövlətlərinin

ABŞ və Qərbi Avropa dövlətlərinin

«Soyuq müharibə» iştirakçı olmayan dövlətlərin

Bitərəf dünya dövlətlərinin

Cavabların hamısı doğrudur

205. İslam Konfransı Təşkilatı nə zaman təsis edildi:

1969

1959

1950

1960

1970

206. "Dəmir pərdə" ifadəsi kimə məxsusdur:

U. Çörçilə

H. Makmillana

E. Xitə

K. Ettliyə

A. İdenə

207. Silahlanmanın səviyyəsinin azaldılması üçün həll olunmalı məsələlərə aid deyil:

Silah-sursatın mülkiyyəti, saxlanması, istifadəsi üzərində hüquqi rejimin tam bərpası

Əhali tərəfindən qanunsuz saxlanan silahın təhvil verilməsi

Hərbi strukturların nümayəndələrində olan silah-sursatın qeydiyyatına alınması

Təhlükəsizlik zonasının mühafizəsi və qanunvericiliyə uyğun vasitələrlə təhlükəsizlik rejiminin pozulmasının qarşısının alınması

Müəyyən olunmuş yerlərdə silahın toplanması və təhvil verilməsi

208. Hərbi münaqişənin həllində istifadə olunan informasiya-psixoloji tədbirlərə aid deyil:

Beynəlxalq müqavilə və sazişlərə əməl olunmasının zəruriliyi haqqında təbliğatın fəallaşdırılması

Beynəlxalq səviyyədə və ölkə daxilində psixoloji əməliyyatların qarşısının alınması

Münaqişənin əsl səbəbləri və məqsədi haqqında əhəlinin və ordunun məlumatlandırılması

Münaqişə tərəflərinə kömək etmək fikrindən daşındırmaq məqsədilə dövlətə informasiya-psixoloji təsir

Ordunun döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi haqqında rəsmi bəyanat

209. Hərbi münaqişənin həllində istifadə olunan hərbi tədbirlərə aid deyil:

Nizami hərbi qüvvələrin hərbi dövrün ştatına keçirilməsinin nümayişi

Ehtiyat qüvvələrin hərbi vəziyyətə keçirilməsinin nümayişi

Yeni hərbi hissələrin və birləşmələrin formalaşdırılması

Hava, yer və dəniz sərhədlərinin blokadasının həyata keçirilməsi

Strateji nüvə üevlərinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi

210. Hərbi münaqişənin həllində istifadə olunan siyasi tədbirlərə aiddir:

Təcavüzkar dövlətlərə ultimatum xarakterli tələblərin elan olunması

Diplomatik münasibətlərin kəsilməsi

Milli düşmənliyi,şovinst və digər destruktiv halların qızıqdırılmasının qarşısının alınması üzrə psixoloji əməliyyatlar

Xarici iqtisadi əlaqələrin kəsilməsi

Beynəlxalq Məhkəmədən istifadə olunması

211. Hərbi münaqişənin həllində istifadə olunan informasiya-psixoloji(ideoloji) tədbirlərə aid deyil:

B/x müqavilələrə əməl olunmasının zəruriliyi haqqında təbliğat

Sərhədboyu ərazilərdə məqsədyönlü şəkildə kəşfiyyat məlumatlarının toplanmasının təşkili

Münaqişə hazırlayan dövlətə yardım göstərməkdən daşındırmaq məqsədilə dövlətə informasiya-psixoloji təsir

Münaqişə tərəflərinə ideoloji,təbliğati,psixoloji təsirin həyata keçirilməsi

Münaqişənin əsl səbəbləri haqqında əhalinin məlumatlandırılması

212. Münaqişədə olan tərəfləri ayırmaq istəyən üçüncü tərəfin təmin etməli olduğu şərtlərə aid deyil:

Humanitar yardımın göstərilməsinə kömək etmək

Yaranan mübahisələrin tənzimlənməsində vasitəçilik

Təmas xəttinə,təhlükəsizlik zonalarına nəzarət

Ümumi istifadədə olan su mənbələrindən,otlaqlardan istifadə olunmasına nəzarət

Bütün cavablar doğrudur

213. Strategiya ilk yarandığı vaxtda ifadə edirdi:

Dövlətin başqa dövlətlərə qarşı mübarizə siyasətini

İri hərbi əməliyyatlar zamanı dəniz qüvvələrindən istifadə

Müharibə zamanı yürüdülmən taktika

Hərbi hava qüvvələrindən istifadə

Döyüş meydanının düzgün seçilməsi

214. Qloballaşma prosesinin ən mənfi tərəfi hansıdır?

Mədəni və mənəvi dəyərlərin pozulması

İqtisadi problemlərin yaranması

Siyasi-diplomatik qalmağaların ortaliğa çıxması

Münaqişələrin kəskinləşməsi

Ekoloji problemlərin kəskinləşməsi

215. Regional integrasiya ilk olaraq harada başlamışdır?

Qərbi Avropada

Şimali Amerikada

Latın Amerikasında

Çin və Rusiyada

Uzaq Şərqdə

216. 1993-cü ildə Rusiya ilə ABŞ arasında imzalanmış strateji hücum silahlarının ixtisarına dair müqaviləyə görə:

strateji hücum raketlərindəki döyüş başlıqlarının sayı müəyyənləşməli

sualtı qayıqlardakı raketlərin döyüş başlıqları ləğv edilməli

Rusiyanın bütün strateji nüvə silahları Birləşmiş strateji komandanlığa tabe olmalı

nüvə raket istehsalı dayandırılmalı

döyüş başlığı bölünən yerüstü bazalı ballistik raketlər saxlanılmalı idi

217. Dünya siyasətşünasları demokratikləşmə prosesini neçə mərhələyə bölürlər?

3

4

5

Ziddiyyətli fikirlər mövcuddur

Heç bir mərhələyə bölünmür, bütöv şəkildə öyrənilir

218. AR-nın dövlət himni təsdiq edildi:

1992

1991

1993

1990

1994

219. AR-nın dövlət gerbi təsdiq edildi:

1992

1993

1991

1994

Heç bir variant doğru deyil

220. ABŞ Dövlət Departamentinin “ABŞ və Dağlıq Qarabağ” adlı bəyanatı qəbul edildi:

2005

2003

2004

2006

1997

221. L.Düqinin elmi dövriyyəyə gətirdiyi anlayış:

”Qəribə müharibə”

Milli dövlət

Fövqəldövlət

”Soyuq müharibə”

Siyasi sistem

222. Xronoloji ardıcılığı müəyyənləşdirin: 1. Eyzenhauer doktrinası 2. Bağdad paktı 3. SEATO 4. SENTO 5. Çəkirdimə doktrinası

5, 3, 2, 1, 4

3, 5, 2, 4, 1

1, 2, 4, 5, 3

2, 3, 4, 1, 5

1, 3, 5, 2, 4

223. Xronoloji ardıcılığı müəyyənləşdirin: 1. ANZUS təşkilatının yaradılması 2. Şimali Atlantika Alyansının yaradılması 3. Koreyada müharibənin başlanması 4. Rio-de-Janeyro paktının imzalanması

4, 2, 3, 1

1, 3, 4, 2

2, 4, 1, 3

2, 1, 3, 4

3, 2, 1, 4

224. Hansı konfransın prinsipləri Bitərəf dövlətlər blokunun ideoloji əsasını təşkil etmişdir?

1955-ci il Bandung konfransı

1961-ci il Brüssel konfransı

1945-ci Potsdam konfransı

1963-cü il Yaund konfransı

1954-cü il Cenevrə konfransı

225. XX əsrin 70-ci illərin ortalarında Cənub-Şərqi Asiya regionunda: 1. ABŞ-Çin münasibətləri yaxşılaşdı 2. Regionda üstünlük Çinin əlinə keçdi 3. ABŞ-Çin münasibətləri pisləşdi 4. SSRİ-Çin münasibətləri yaxşılaşdı 5. Regionda üstünlük SSRİ-nin əlinə keçdi 6. SSRİ-Çin münasibətləri pisləşdi 7. Regionda üstünlük ABŞ-ın əlinə keçdi 8. Regionda üstünlük Yaponiyanın əlinə keçdi

1, 2, 6

2, 3, 5

4, 6, 7

1, 5, 7

4, 6, 8

226. Hansı hadisə NATO-nun təhlükəsizlik sahəsində yeni şəraitə yaxşı uyğunlaşdığını göstərdi?

Bosniya böhranı

Əfqanıstan müharibəsi

«Soyuq müharibənin» sona çatması

Kosovo münaqişəsi

İraqın işğalı

227. Qarşılıqlı tarazlığın "Avropa konserti" adlanır:

Vestfal sistemi

Vyana sistemi

Bretton-Vuds sistemi

Vaşinqton sistemi

Potsdam sistemi

228. 1991-ci ildə hansı şəhərdə keçirilən görüşdə Avropa Birliyinin yaradılması layihəsi bəyənilmişdir:

Maastrix

Paris

London

Vaşinqton

Roma

229. MERKOSUR:

Latın Amerikasında inteqrasiya təşkilatıdır

Afrikada inteqrasiya təşkilatıdır

Latın Amerikasında hərbi-siyasi təşkilatdır

Cənub-Şərqi Asiyada sosial-iqtisadi təşkilatdır

Kanadada ictimai-siyasi təşkilatdır

230. ABŞ Əfqanıstanda antiterror əməliyyatına nə vaxt başladı:

2001-ci il oktyabrın 7-də

2001-ci il sentyabrın 13-də

2003-cü il martın 20-də

2004-cü il iyulun 14-də

2005-ci il mayın 16-da

231. C. Buş 2002-ci ildə üç ölkəni müasir terrorizmə dəstək verdiklərinə görə “şər üçbucağına” daxil etmişdir. Bu ölkələr:

İran, İraq, Şimali Koreya

İran, İraq, Suriya

İraq, Kuba, Əfqanıstan

İraq, Suriya, Kuba

Kuba, Nikaraqua, Suriya

232. NATO-nu genişləndirmək və onu Avropada hakim hərbi siyasi struktura çevirmək istəyən ABŞ və Avropanın əsas dövlətlərinin məqsədi:

Şimali Atlantika Təşkilatını yeni təhlükəsizlik sisteminin təməlinə çevirmək

Varşava Müqaviləsi Təşkilatının dağılmasından sonra ona üzv olmuş ölkələrin Qərbin hərbi siyasi və iqtisadi strukturlarına inteqrasiyasını təmin etmək

Rusiyanı sıxışdırmaq

Yaxın Şərqi neft bazalarına nəzarəti ələ keçirmək

Yugoslaviyadakı münaqişələrin qarşısını almaq

233. 2001-2008-ci illərdə ABŞ-ın xarici siyasətinin əsasını təşkil edirdi:

Beynəlxalq terrorizmə qarşı mübarizə

Çəkilmə siyasəti

Çevik siyasət

Nüvə silahlarının yayılmasına qarşı beynəlxalq əməkdaşlıq

Müsəlman dövlətləri ilə əlaqələrin bərpa edilməsi

234. ATƏT-in hansı sammitində müasir beynəlxalq münasibətlər sisteminin əsas prinsipləri və beynəlxalq hüququn əsas normalarını müəyyən edən xartiya qəbul olundu?

1990-cı il Paris sammitində

1999-cu il İstanbul sammitində

1992-ci il Helsinki sammitində

2010-cu il Astana sammitində

1994-cü il Budapeşt sammitində

235. Müharibə ərəfəsində diplomatiyanın istifadə etdiyi priyomlara aid deyil:

”Özünümüdafiə”motivləri ilə pərdələnmiş təcavüzkarlıq

”Təmənnsizlik” ideyası ilə ört-basdır edilmiş təcavüzkarlıq

Düşməni azdırmaq məqsədilə müharibə bəyanatları vermək

Düşməni azdırmaq məqsədilə pasifist təbliğatdan istifadə edilməsi

Düşmən cəbhəsindəki daxili ziddiyyətlərdən təcavüzkar tərəfin istifadə etməsi

236. Müharibə ərəfəsində diplomatiyanın istifadə etdiyi priyomlar içərisində ən çox istifadə olunanı:

Düşməni azdırmaq məqsədilə pasifist təbliğatdan istifadə edilməsi

Düşmən cəbhəsindəki daxili ziddiyyətlərdən təcavüzkar tərəfin istifadə etməsi

Düşmənin sayıqlığını zəiflətmək məqsədilə “dostluq müqavilə”sinin bağlanması

Millətlər arasında ədavəti qızıdırmaq yolu ilə ölkənin daxildən parçalanmasını hazırlamaq

”Özünümüdafə” motivləri ilə ört-basdır edilmiş təcavüzkarlıq

237. Napoleon müharibələrində diplomatiyanın hansı metodundan daha çox istifadə olunurdu:

Düşmənin sayıqlığını zəiflətmək məqsədilə “dostluq müqavilə”sinin bağlanması

”Özünümüdafə” motivləri ilə pərdələnmiş təcavüzkarlıq

Təcavüzkarın öz planlarını həyata keçirmək məqsədilə potensial düşmənlərdən birinə onu zərərsizləşdirmək üçün əldə ediləcək qənimətdən pay təklif etməsi

Millətlər arasında ədavəti qızıdırmaq yolu rəqib ölkənin daxildən parçalanmasını hazırlamaq

Düşmən cəbhəsindəki daxili ziddiyyətlərdən təcavüzkarın istifadə etməsi

238. Brest-Litovsk müqaviləsi diplomatiyanın istifadə etdiyi hansı metoda aiddir:

Düşmənin sayıqlığını zəiflətmək məqsədilə “dostluq müqavilə”sinin bağlanması

Təcavüzkarın öz planlarını həyata keçirmək məqsədilə potensial düşmənlərindən birinə onu zərərsizləşdirmək üçün qənimətdən pay təklif etməsi

Düşmən cəbhəsindəki daxili ziddiyyətlərdən təcavüzkar tərəfin istifadə etməsi

Millətlər arasında ədavəti qızıdırmaq yolu ilə ölkənin daxildən parçalanmasını hazırlamaq

Düşməni azdırmaq məqsədilə pasifist təbliğatdan istifadə edilməsi

239. Rusiyanın Osmanlı imperiyasının daxili işlərinə qarışmaq üçün istifadə etdiyi diplomatik priyomlara aiddir:

Düşmən cəbhəsindəki daxili ziddiyyətlərdən istifadə etmək

”Təmənnəsizlik” ideyası motivləri ilə ört-basdır edilmiş təcavüzkarlıq

Düşmənin sayıqlığını zəiflətmək məqsədilə onunla “Dostluq müqavilə”si bağlamaq

”Özünü müdafiə” motivləri ilə pərdələnmiş təcavüzkarlıq

Bütün variantlar

240. Düşməni azdırmaq məqsədilə pasifist təbliğatdan istifadə etmək nümunəsinə aiddir:

Fransa-Prussiya müharibəsi ərəfəsində Bismarkın diplomatiyası

II d.m. ərəfəsində Almaniyanın diplomatiyası

Napoleon müharibələri dövründə Fransa diplomatiyası

I d.m. ərəfəsində ABŞ diplomatiyası

Rusiyanın Osmanlı imperiyasına qarşı diplomatiyası

241. I d.m. dövrünün diplomatiyasına xas olan əsas priyomlara aid deyil:

Dostluq haqqında müqavilələr bağlamaq

Əlverişli qüvvələr nisbəti yaratmaq məqsədilə bitərəflik haqqında müqavilələr bağlamaq

Xarici ölkələrdə dini, milli və siyasi nifaqı qızıdırmaq

”Siyasi tarazlığı” qorumaq bəhanəsilə koalisiya yaratmaq

Güc tətbiq etməklə hədələmək

242. ”Təmənnəsizlik” motivləri ilə pərdələnmiş təcavüzkarlığa aiddir:

I d.m.-nin Avropanın daxili işi olduğu haqqında V.Vilsonun bəyanatı

Almaniyanın I d.m.-də Belçikaya hücumu

Rusiyanın özünü xristian əhalinin müdafiəçisi kimi qələmə verməklə Osmanlı imperiyasının daxili işlərinə qarışması

ABŞ-ın Vyetnama müdaxiləsi

ABŞ və NATO üzrə müttəfiqlərinin kütləvi qırğın silahı olması bəhanəsilə İraqa müdaxiləsi

243. "Qəribə müharibə" terminini tətbiq etdi:

L.Düqi

U.Lippman

İsten

Bentam

Doljeres

244. Azərbaycan regional təhlükəsizlik məsələsində mövqeyi:

Qafqaz regionuna əlavə güclərin gəlməsi

Avrasiya məkanına inteqrasiya

Qafqaz regionunun müxtəlif güc blokları arasında bölünməsinin qarşısını almaq

Qonşularla əməkdaşlıq

Beynəlxalq təşkilatlara qoşulmaq

245. Heydər Əliyev regionda Təhlükəsizlik və Əməkdaşlıq Paktının yaradılması təşəbbüsü ilə çıxış etdi:

Budapeşt sammitində

Roma konvensiyasının müzakirəsi zamanı

Paris sammitində

İstanbul sammitində

BMT tribunasında

246. Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxil olmayan dövlətlər: 1. Rusiya 2. Azərbaycan 3. Qazaxıstan 4. Ukrayna 5. Özbəkistan 6. Gürcüstan

1,2,3

1,4,5

2,3,4

2,4,6

4,5,6

247. Ümumi təhlükəsizliyin əsas prinsipləri: 1. beynəlxalq münaqişələrin tənzimlənməsində hərbi gücdən imtina 2. hərbi gücün özünümüdafiə məqsədilə istifadə olunması 3. başqa dövlətlər üzərində hərbi üstünlüyə nail olmaq 4. münaqişələrin həllində hərbi gücdən istifadə 5. başqa dövlətlər üzərində hərbi üstünlüyə nail olmamaq

1,2,5

1,2,5

2,3,4

2,4,5

3,4,5

248. Heydər Əliyev Təhlükəsizlik paktına daxil olmalı idi: 1. İran 2. Rusiya 3. Çin 4. Cənubi Qafqaz dövlətləri 5. Türkiyə

1,2,3

2,4,5

1,4,5

2,3,4

3,4,5

249. Kollektiv Təhlükəsizlik Müqaviləsində 1999-cu ilə qədər müşahidəçi qismində iştirak etdi: 1. Qırğızıstan 2. Azərbaycan 3. Belarusiya 4. Tacikistan 5. Gürcüstan 6. İran

2,3,5

1,2,3

2,4,6

3,4,5

3,4,6

250. Müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını təmin edən siyasi quruluş:
Təşkilat

Ordu

Dövlət

Dövlət başçısı

Hakimiyyət

251. İlk dəfə beynəlxalq münasibətlərdə təcavüzkar müharibələrin qadağan olunması hansı sənəddə öz əksini tapdı:

”Paris” xartiyası

Brian-Kelloq paktı

Helsinki yekun Akti

Versal müqaviləsi

Nürnberg prosesi

252. Dünya müharibələri arasındakı dövrdə Avropa təhlükəsizlik sistemi əsaslanırdı:

Brian-Kelloq paktına

Versal müqaviləsinə

Millətlər Cəmiyyətinin nizamnaməsinə

ABŞ-İngiltərə münasibətlərinə

ABŞ-SSRİ münasibətlərinə

253. "Soyuq müharibə"nin 1969-1979-cu illər mərhələsində: 1. SSRİ ilə Fransa arasında Avropada təhlükəsizliyə dair razılaşma 2. SSRİ ilə AFR arasında müqavilə 3. AFR ilə Polşa arasında müqavilə 4. ABŞ ilə Azərbaycan arasında razılaşma 5. SSRİ ilə Misir arasında Afrikanın təhlükəsizliyə dair müqavilə

1, 2, 3

1, 3, 4

2, 4, 5

3, 4, 5

3, 4, 5

254. BMT-nin Nizamnaməsi qəbul edilmişdi:

1945-ci ildə San-Fransiskoda

1944-cü ildə Bretton-Vudsda

1919-cu ildə Parisdə

1945-ci ildə Nyu-Yorkda

1957-ci ildə Cenevrədə

255. BMT Nizamnaməsinə görə onun neçə əsas orqanı var?

6

3

4

5

7

256. Aşağıdakılardan biri BMT TŞ-nin daimi üzvü deyil:

Almaniya

Rusiya

ABŞ

Böyük Britniaya

Çin

257. Avropa birliyi iqtisadi cəhətdən yönəlmişdi:

ABŞ və Yaponiyaya qarşı

ABŞ və SSRİ-yə qarşı

SSRİ və Yaponiyaya qarşı

ABŞ və Çinə qarşı

Çin və Yaponiyaya qarşı

258. Avropa Birliyinin yaranmasında hansı dövlət aparıcı rol oynadı?

Fransa

Almaniya

İngiltərə

İtaliya

Belçika

259. ATƏM neçənci ildən formalaşdı?

1973

1967

1975

1989

1992

260. Helsinki Yekun aktı imzalanmışdır:

30 iyul 1975-ci ildə

12 may 1972-ci ildə

22 noyabr 1992-ci ildə

22 noyabr 1992-ci ildə

3 avqust 1989-cu ildə

261. Təşkilatlar anlayışına aid deyil:

Siyasi partiyalar

Kütləvi ictimai hərəkatlar

İctimai strukturlar

Dövlət siyasətində konkret məqsəd güdən hər hansı birlik

Bütün cavablar aiddir

262. SSRİ-nin ərəb ölkələrindəki nüfuzu hansı hadisə ilə sarsıldı?

ABŞ təzyiqləri nəticəsində SSRİ qoşunlarının Əfqanıstandan çıxması ilə

Yuqoslaviyanın dağılması ilə

Şərqi Avropada sovet sisteminin süqutu ilə

Şərqi Avropada sovet sisteminin süqutu ilə

ABŞ-ın Kuveyti İraqın işğalından azad etməsi ilə

263. Beynəlxalq hərbi-siyasi təhlükəsizliyin əsas dayağı:

B/x ticarət

B/x təşkilatlar

B/x hüquq

TMK-lar

Milli dövlətlər

264. İngiltərənin AİB-ə gec daxil olmasının səbəbi:

İngiltərədə iqtisadi böhranın bu prosesə əngəl olması

Hakim partiyaların məsələyə mənfi münasibəti

Xalq kütləsinin bu işə etirazı

AFR-in bu məsələyə “veto” qoyması

265. Qərbi Berlinin sovet qoşunları tərəfindən mühasirəyə alınması (Birinci Berlin böhranı)

baş vermişdi:

1948-1949-cu il

1945-1947-ci il

1946-1947-ci il

1947-1949-cu il

1949-1951-ci il

266. Beynəlxalq münaqişənin “döyüş, oyun, debat” təsnifatını vermiş alim:

Roaç

Rappoport

Lipson

Nay

Aron

267. Dövlətlərarası münaqişə deyil:

Kəşmir problemi

Fələstin problemi

Foklend böhranı

Çeçen problemi

Dağlıq Qarabağ problemi

268. ”Güclü dövlət odur ki, müharibə etmədən öz məqsədinə çata bilsin” fikri hansı ölkəyə aiddir:

Qədim Misir

Qədim Çin

Şumer

Assuriya

Qədim Roma

269. İkinci Berlin böhranı nəticəsində:

Berlin divarı tikilmişdir

Berlin divarı dağıdılmışdır

AFR və ADR yaradılmışdır

AFR və ADR birləşmişdir

AFR NATO-ya daxil olmuşdur

270. Təlqinetmə metoduna aid deyil:

Birbaşa

Dolayı

Təşkil olunmuş

Təsadüfi

İnandırma

271. Nüvə silahının yayılmaması haqqında beynəlxalq müqavilə:

1968

1960

1975

1988

1955

272. İnsanların gerçəkliyə və bir-birinə münasibətlərinin dərk olunduğu və qiymətləndirildiyi ideyalar və baxışlar sistemi:

Nəzəriyyə

İdeologiya

Strategiya

Taktika

Diplomatiya

273. Obyektlərin və ətraf mühitin insan və cəmiyyət üçün əhəmiyyətinin mənəvi prinsiplər, normalar, ideallarda əks olunmuş qiymətləndirmə ölçüsü

Maraqlar

Tələblər

İdeologiya

Dəyərlər

Məqsədlər

274. Müəyyən şəxs və ya təsisatın kütlələrin ətraf mühiti qeyri-tənqidi qəbul etməsinə yönəlmiş özünəməxsus sosial-psixoloji təsir:

Təlqinetmə

Təbliğət

Təşviqat

Məcburetmə

Hipnoz

275. Bakıda Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi fəaliyyətə başladı:

1986

1982

1985

1993

1987

276. XX əsrin 60-70-ci illərində Cənub-Şərqi Asiya regionunda qüvvələr balansını dəyişən hadisə:

Vyetnam müharibəsi

V.Brandtın Şərq siyasəti

Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Müşavirə

Nüvə silahının yayılmaması haqqında müqavilə

Müstəmləkə sisteminin süqutu

277. Vyetnam müharibəsinin tarixi çərçivəsi:

1964-1973

1950-1953

1968-1972

1954-1964

1948-1949

278. Çin Cənub-Şərqi Asiya regionunda nə vaxtdan müstəqil rol oynamağa başladı?

I.V. Stalinin ölümündən sonra

ABŞ-la diplomatik əlaqələr qurandan sonra

Vyetnam müharibəsindən sonra

C. Kennedinin öldürülməsindən sonra

V.Brandtın Şərq siyasət yürütməsindən sonra

279. "Milli maraqlar" anlayışını ilk dəfə kim tətbiq edib:

Makiavelli,Rişelye

Makiavelli,Hobbs

Rişelye,Hobbs

Aristotel,Hobbs

Monteskye,Hobbs

280. Milli maraqlar konsepsiyasının formalaşması beynəlxalq münasibətlər sahəsində nəyin tətbiqini asanlaşdırır:

Dünya bazarının formalaşması

Ümumi təhlükəsizlik konsepsiyası

Hüquq normaları

Proteksionizm

Avtarkiya

281. Dövlət məkanında tarixən yaranmış maraqların məcmusu:

Siyasi maraqlar

Milli maraqlar

Dövlət maraqları

Xüsusi maraqlar

Ümumi maraqlar

282. Vestfal sülhündən sonra beynəlxalq münasibətlər sistemində qəbul edilən prinsip:

Dini baxışlarından asılı olmayaraq dövlətlərin suveren bərabərliyi

Legitimlik

Beynəlxalq münasibətlərdə qüvvə istifadəsindən imtina

Azad ticarət

Açıq dəniz sərbəstliyi

283. Vestfal sülhü hansı təriqətlərin hüquqlarını tanıdı:

Lüteran və protestantlar

Lüteran və kalvinistlər

Pravoslav və protestantlar

Katoliklər və lüteranlar

Kalvinistlər və qriqoryanlar

284. Beynəlxalq münasibətlərin əsas prinsip və parametrləri formalaşmışdır:

XVII əsrin ortalarında

XVI əsrin sonunda

XVI əsrin sonunda

XX əsrin əvvəllərində

XVIII əsrdə

285. Avropa qitəsində “mükəmməl qüvvələr balansı” nə vaxt formalaşdı:

1763-cü il Paris sülhündən sonra

1648-ci il Vestfal sülhündən sonra

1815-ci il Vyana konqresindən sonra

”Soyuq müharibə”dən sonra

II dünya müharibəsindən sonra

286. ”Müqəddəs yer”lərin problemi nə vaxtdan etibarən beynəlxalq münasibətlərdə müzakirə obyektinə çevrildi:

XVIII əsrin əvvəllərində

XIX əsrin ortalarında

XX əsrin əvvəllərində

XIX əsrin sonunda

XVII əsrin sonunda

287. Həyatı mühüm maraqlara aid deyil:

Həyat səviyyəsi

Həyat keyfiyyəti

Konstitusiya hüquqlarının qaranlı

Geosiyasi yerləşmə

Sosial ədalət

288. Cəmiyyətdə boşanmaların sayı hansı sahədə maraqlara aiddir:

Həyat səviyyəsi

Sosial ədalət

Həyat fəaliyyətinin sabitliyi

Konstitusiya hüquqlarının qaranlıyası

Həyat keyfiyyəti

289. Vətəndaşların ölkə Prezidentinə şikayətlərinin sayı hansı sahədə maraqlara aiddir:

Həyat səviyyəsi

Həyat keyfiyyəti

Sosial ədalət

Konstitusiya hüquqlarının təminatı

Həyat fəaliyyətinin sabitliyi

290. Sosial ədalət sahəsində maraqlara aid deyil:

Ödənilən məzuniyyət günlərinin sayı

Varlı və kasıbların gəlirləri arasında fərq

Parlamentdə qadınların sayı

Təqaüdçülərin ümumi sayında işləməyənlərin sayı

Xaricdə təhsil alanların sayı

291. Konstitusiya hüquqlarının təminatı sahəsində maraqlara aid deyil:

Dövlət idarəçiliyində qadınların sayı

Əmək qabiliyyətli əhalidə işsizlərin sayı

Prezidentə şikayətlərin sayı

Vətəndaşların Strasburq B/x Məhkəməyə müraciətlərinin sayı

Evsiz adamların sayı

292. Həyat səviyyəsi sahəsində maraqlara aid deyil:

Adambaşına düşən gəlir

Adambaşına düşən xərc

Ödənilən məzuniyyət günlərinin sayı

Uzaq xaricə turist səfəri etmiş vətəndaşların sayı

İş həftəsinin uzunluğu

293. Həyat keyfiyyəti sahəsində maraqlara aid deyil:

1000 nəfərə düşən telefon sayı

Muzeylərin sayı

Kitabxanaların sayı

Regionlar üzrə əhalinin gəlirləri arasında fərq

Adambaşına düşən mənzil sahəsi

294. Uşaq ölümü hansı sahədə maraqlara aiddir:

Həyat fəaliyyətinin sabitliyi

Həyat səviyyəsi

Həyat keyfiyyəti

Sosial ədalət

Konstitusiyə hüquqlarının təminatı

295. Sosial ədalət sahəsində maraqlara aiddir:

İş həftəsinin müddəti

Evsiz adamların sayı

Peşə xəstəliyi qazanmış işləyən vətəndaşların sayı

İkinci növbədə təhsil alan məktəblilərin sayı

Ümumi xərclər içində təhsilə xərclənən vəsaitin miqdarı

296. Maraqların təmin olunmasında əsas tələb:

Dövlətin məqsədləri ilə qüdrəti arasında uçurum olmasın

Dövlətin güclü ordusu olsun

Dövlətin güclü iqtisadiyyatı olsun

Dövlətin əlverişli geosiyasi mövqeyi olsun

Dövlətin zəngin təbii sərvətləri olsun

297. Maraqların formalaşmasına daha çox təsir göstərir:

İdeyalar

Məqsədlər

Dəyərlər

Nəzəriyyələr

İdeologiyalar

298. Sosial inkişafın əsas səbəbi və hərəkətverici qüvvəsi:

İqtisadiyyat

Dəyərlər

Tələblər

Rəqabət

Maraqlar

299. Hansı ölkədəki müharibə “İlk kontinental müharibə” adlanır:

Misir

Zimbabve

Konqo

Nigeriya

Ruanda

300. Müasir dövrdə siyasətin formalaşmasına təsir edən əsas reallıqlar:

İqtisadi

Siyasi

Hərbi

Geosiyasi

Mədəni